

# Haqqın var yaşamağa

Müasir Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri də şeirləri dildə-dodaqda gəzən, əsərləri geniş oxucu kütlələri tərəfindən böyük məhəbbətlə qarşılanan Məmməd Arazdır. Gözəl şairimizin "Yazı masama" adlı kiçik bir şeiri var. Cəmi iki bəndən ibarət olan həmin şeir bələ tamamlanır:

*Ölə-ölə yazmırıam,  
Yaza-yaza ölürem.*

Bu şeir, xüsusilə onun son misraları sevimli şairimizin bütün yaradıcılığı üçün epiqraf olabilər. Doğrudan da, M.Araz "eləbelə" yazan, söz üçün dağa-daşa düşən şairlərdən deyildir. Şairin şeirləri bulaq kimi ürəkdən sözüllüb gəlir, o, yazdığı hər kəlməni ürəyinin odunda isidir, sözlərə qəlbinin hərarətini həpdürur, sonra onları oxucuların ihtiyarına verir. Buna görə də müəllifin qələmindən çıxan hər bir əsər asanlıqla oxucuların dilində əzbər olur, özünə əbədi (və ədəbi) həyat qazanır.

Aşağıda misal gətirəcəyim misralar da böyük şairimizin yaradıcılıq idealını, müəllif qayəsini açıq şəkildə bizə çatdırır:

*Ürəyimsiz kəlmə yazan deyiləm,  
Nə qədər ki, öz əlimdir yazanım.*

Kiminsə diktəsinə yox, öz şair ürəyinin hökmünə qulaq asmaq onun əsas məziyyətlərindəndir. - Bu səbəbdən də Məmməd Arazın şeirləri bizə fikirli, kədərli günlərimizdə bir doğmaliq, məhrəmlik, qışın soyuğunda, sazağında ilqliq, yayın cırçıramasında sərinlik gətirir. O, öz böyük sələflərinin-Nizaminin, Nəsiminin, Füzulinin, Sabirin daşılığı müqəddəs şair adına layiq olmağa çalışır. Əlinə qələm alan hər kəsə "Söznən zarafat eyləmə"- deyən müəllif özü də yazardığı hər kəlməyə uca varlıq kimi yanaşır, onları doğma övladı kimi əzizləyir. Yuxusuz gecələrinin, həyəcanlı günlərinin şahidi olan qələmini özü üçün dünyanın bütün nemətlərindən üstün tutaraq "Qələm mənim yol yoldaşım, Qələm mənim oxum, nizəm, Qələm mənim söz qardaşım, Qələm mənim mübarizəm", -deyir. Biz də böyük əminliklə söyləyə bilərik ki, M.Araz



bütün yaradıcılığı boyunca bircə dəfə də olsun öz söz qardaşına xəyanət etməmiş, onun təmizliyini, ucalığını göz bəbəyi kimi qorumuşdur.

Vətən sevgisi, doğma yurda, torpağa bağlılıq həmişə Məmməd Araz yaradıcılığının şah mövzusu olmuşdur.

Azərbaycan - qayalarda bitən bir çiçək,

*Azərbaycan - çiçəklərin içində qaya.*

*Mənim könlüm bu torpağı vəsf eləyərək,  
Azərbaycan dünyasından baxar dünyaya,-*

deyən şair vətənin hər daşını, çiçəyini sevə-sevə tərənnüm eləyir, xalqımızın qəhrəmanlıq tarixindən vəcdə gəlir. Ancaq "mənə ne" deyərək bir kənara çəkilənlərin, yurdumuzun sinəsində Araz boyda şırım açanların namərdiliyi, biganəliyi onun qəlbini göynədir, bu haqsızlıqları bağışlaya bilmir. Tarix məhkəməsi quraraq satqınları mühaki-mə edir. Şairi yandıran bir də odur ki, torpaq dəllalları yenə də dinc oturmurlar. Bütün bunları görən müəllif "mən torpağı böülünməyə öyrəncəliyəm", -deyərək içün-için sizildiyir. 90-ci illərdə şairin tutduğu fəal vətəndaş mövqeyi, xalqı öz azadlığı uğrunda mübarizəyə səsləyən poetik hayqırıtları hamımızın yaxşı xatirindədir. Məmməd Arazın o illərdə qələmə aldığı şeirlər istiqlal poeziyamızın ən dəyərli nümunələrindəndir. Onun əsil şaire xas olan xüsusiyyətlərindən biri də budur ki, yazdıqlarını gözə soxmur, onlar-

dan təmənna ummur. "Vətən mənə oğul desə, nə dərdim, məmər olub qayasında bitərdim" arzusu ilə yaşıyan və yaradan şairin umacaqları budur:

*Bu torpağın daşı olub qalaydım,  
Yoxdu özgə umacağım.*

Yaxud:

*Bircə sağolun da bəsimdir, vətən.*

Məmməd Arazın təbiət mövzusunda da xeyli əsərləri vardır. Uzun illər "Azərbaycan təbiəti" jurnalına rəhbərlik edən şair bu mövzuda yazdığı şeirlərdə doğma yurdumuzun əsrarəngiz təbiətini bədii boyalarla əks etdirmək kifayətlənməmiş, bu gözəlli qorumaq, onun qədrini bilmək üçün həyəcanlı, narahat çağırışlarını da oxucularına çatdırılmışdır.

Şairin məhəbbət mövzusunda yazdığı əsərlərdə təmiz, ilahi sevgiye yüksək qiymət verilir. Müəllifin lirik qəhrəmanı qışqırıb haray salır, öz sevgisi haqqında aləmə car çekmir. Təvazökarlıqla "Səndən mənə bir ömürlük xatirə, məndən sənə ne qalacaq, nə bilim", - deyir. Təmiz məhəbbəti saf bulağa bənzədən şair onu hər cür böhtandan qorumağa çağırır:

*Qoru eşqimizi,  
böhtandan qoru,*

*Məhəbbət bulaqsa,  
böhtan da lildir.*

Görkəmli şairimizin şeirlərində narahat dünyamızdan nigarlılığı da özünü göstərir:

Bəd xəbərlər qoymur məni şeir yazmağa.

Zəmanənin korlanmasından, yaxşı-yamana qiymət qoyulmasından şikayətlənir:

*İti bazarında atından baha,  
Mən belə  
dünyanın nəyindən küsüm?*

Heç nəyə əli çatmayanda həray salır:

*Dünya düzəlmir ki,  
düzəlmir, baba!*

Ancaq tiranlara xatırlatmağı da unutmur ki:

*Dünya sənin, dünya mənim,  
dünya heç kimin!*

M.Arazın əsərlərinə geniş oxucu rəğbəti və ədəbiyyatşunas alımlar tərəfindən yüksək qiymət qazandıran səbədlərdən biri də budur ki, onun yaradıcılığında, sözün həqiqi mənasında, məzmun və forma vəhdəti var. Özünəmaxsus ifadə tərzi, şeir üslubu olan müəllifin əsərlərinin altına imza qoyulmasa belə, onların kimin qələminin məhsulu olması dərhal bəlli olar. Şair öz estetik görüşlərinə güzgü tutan "Kohnə qafiyələr-çaylaq daşları" şeirində həmkarlarına müraciətələ belə yazar:

*Şairlər, sözləri buxovlamayın,  
Gəlin yiğisidraq qafiyələri!  
Təzə fiktlərə yaxın qoymayın  
Üzülmüş, süzülmüş qiyafələri.*

Orijinal poetik təfəkkür tərzinə malik olan şairin şeirlərində misallar seçmək istəyəndə çashıq qalırsan. Bilmirsən, bir-birindən gözəl, etirli olan bu çiçəkləri necə ayırasan, fərqləndirəsən? Məmməd Arazın söz gülşəni bax, beləcə bənzərsiz və doyumsuzdur.

Yəqin ki, diqqətli oxucu məqalədəki bir məqamı fərqləndirə bildi-mən sevimli şairimiz haqqında indiki zamanda söz açıram. Bəli, Məmməd Araz öz dəyərli yaradıcılığı və şəxsiyyəti ilə bu gün də bizim müasirimizdir, çünki o, əbədiyaşar sənətkarlarımızdandır.

*Haqqın var yaşamağa, haqqın var, Məmməd Araz!*

**Mayis Səlim,  
Şəki.**